



Rəşid BƏRGÜŞADLI

UĞUR BÖCƏYİ

(hekayə)

Lələk kimi havada sözən xırda məxluqlar əvvəl min idi, sonra milyon oldular. Onu dövrəyə alanda hər şey kül rəngi aldı. Üzünə hava dəyəndə udqunmaq istədi, nəfəsi çatmadı.

Ürəyi darıxmaq istədi, baxdı ki, ürəyi döyünmür. Əl atdı ki, "lələklər"i aralasin, əlləri lələyi yardı, amma qıl da tərpənmədi. Bircə onu bildi ki, yellənir. "Harasa aparırlar məni" - yelçəkən havasızlıqda yırğalanırdı. Lələklər onu iri tağlı girişin ağızında yerə buraxanda ayağı dizədək külə girdi. Dəstə-dəstə dövrə vuran parabüzənlər dayanmadan kül səpirdi onun başına. Müvazinətini zorla saxlayıb göydə günəşti axtardı. Qara-qırmızıydı göyün buludları. Qübbəsinin hündürlüyü on beş metr ancaq olardı... Tək deyildi burada. Bir qədər aralıda bədəni mis rəngi almış adamlar dayanmadan iri kül təpəsinin başına fırlanırdı. O qədər çox idilər ki, iyinə atsaydın yerə düşməzdı. Səs-səmir deyilən şey duyulmurdu. Qəlebəliyə doğru ilk türkək addimını atdı. Yüz səkkiz nəfər dalbadal keçdi onun içindən. Donub yerində qaldı. Yüz səkkizi nədən bildiyini özü də anlamadı, amma əmin idi ki, məhz yüz səkkiz nəfər idi onu yaran. Özünü tunel girişi kimi hiss elədi. İndi onun da ağ bədəni mis rəngi almışdı. Gözünü qiyyaq adamların bədənini yara-yara yeganə fərqli rəngdə sayışan işığa və tək səsə sarı dümdüz irəlilədi. İnsan selinin arasından bu səs aydın eşidilirdi və tərəfdən gəlirdi, - "Ərafın ən dadlı ikisi buradadır, tələsin!"

...Kafenin reklam işığıymış və qapının ağızında müştəri səsləyən cavan bir zənci imiş. Zəncinin gözləri küldən qan çanağına dönmüşdü. "Bura haradır?" - özünü zorladı ki, söz soruşsun, amma çifayda, səsi çıxmadi. Geri dönmək istəyəndə, - "Əraf dasan, ölülər şəhərində..." Dərisi səryi yəndə

üst-başından kül kəssəkləri töküldü, - "Mən nə vaxt tərlədim!?" - vahimədəydi. Ehmalca əlini kafenin qapısına atdı. "İçkilər, içkilər!" - öz işindəydi mis rənginə bürünmüş qara zənci. Qapını aralayıb içəri keçdi. Tüstdən göz-gözü görmürdü. Yanmış mixək və nanə qoxusu içərinə bürümüşdü. Əsl gecə klubuydu bura, amma salonda siqaret çəkən yox idi. Ətrafa göz gəzdirəndə divarın alt dəliklərindən içəri vurulan tüstü diqqətini çəkdi. Tüstü ağır idi və xırtdəyədək qat-qat sürüñürdü. Bir qadın-bir kişi əl-ələ tutub tüstünün ağışunda rəqs edirdilər. Cüt-lüklər rəqsəndən yorulanda vəcdə gəlir və birdən məst olub yerə sərilirdilər.

Susuzluqdan dili ağızında yanındı. Piştaxtaya yاخınlaşdı. Amma nə cibi vardi, nə də pulu. Çıxışa doğru geri dönəndə, - "Oğlan, mən səni içkiyə qonaq edərəm" ... - qadın səsinə döndü. Nə arxasında, nə də salonda ona sarı baxan, diqqətçəkən biri yox idi. Hami səssiz ağ-qara filmdəki kimi lal-kar əylənirdi. "Bəlkə heç məni demir" ... - tərəddüb içinde piştaxtaya qayıtdı. İçki paylayan cavan oğlan dolu bardağın qabağına itələdi. "Kimdir mənə içki ismarlayan?" - bardağdan içkinin tüstüsü aşib daşırıldı. Bir qurtum alıb ətrafa göz gəzdirdi. Milçək uşsaydı viziltisi eşidilərdi, - "Milçək də yoxdur..." Hami şənlənirdi, amma gur tüstünün fisiltisi belə duylmurdu, - "Lənət şeytana, bu nədir, belə də nağıl olar? Dəlidirmi bunlar? Yoxsa mən dəli olmuşam, ya yuxu görürəm?" - gözlərini ovsa da diqqətini cəlb edən ağılli kimsə, xoşagələn nəsə tapa bilmədi. Səssizliyin kül rəngindən dəhşətə gəldi. Yanmış mixəyin dadını verən içki adamın yanğışını artırırdı. Udlaqdan keçən kimi içki mədəni doldurur, azca keçməmiş göbəkdən bayırı fisqırırırdı. Bu zaman qurşağı izaholunmaz xoş həzz bürüyürdü.

Ətrafdakıları seyr etdikcə rəqs edənlərə qoşulmaq həvəsi gəlirdi.

- Çəkinmə, əylən... - həmin qadının məhrəm səsiydi, onun fikrini oxumuşdu. Durdu. Ehmalca yeri tüstüyə sari, - "Bəlkə də şənlənənlərin arasında?" Yeridikcə tükələrinin dibindən bədəninə sorulan tüstü onun içində burulğan, tufan kimi kövən edir, olan-qalan gücünü göbəyinə qışnayır, burada qatilaşır və dəli şənlik götirirdi. İndi anladı ki, tüstüdə özlərinə sitəm edənlər adı rəqs etmirler, sevisirmişlər. Əl-ələ tutmuş çılpaq cütlükər arada göbəklərini bir-birinə dayayırlar və bu yolla qatilaşmış tüstünü bir-birilərinə boşaldırdılar. Tüstüylə dolu bir qadını yanında əsməcə tutdu, əllərini buraxıb bayıldı və tüstünü yarib ayaqlar altına sərildi. Başqaları onu tapdalayanda qadının bədəni lopa-lopa dağıldı, külü tüstüyə qarışdı. Tənha qalmış kişi isə əlini-qolunu sallayaraq salonu tərk etdi. "Yəqin ki, eşikdə dayanmadan dövrə vuran səfəl sürüyü qoşulacaq" - salonu tərk edən qəddi əyilmiş kişinin arxasında xeyli baxdı. Ortalıqda kişisini külə çevirib yalqız qalan qadınlar da vardi. İstədi onların əldindən tutub rəqsə dəvət etsin, amma əli boşça çıxdı. Göbəyindən tüstü axan tənha qızlar yorğun-argın eşiye çıxırdılar. İçinə başqasının tüstüsü dolmuş qəmli qızları təbi çəkməyəndə harasındasə nakam sevişənlərə rəhm duymaqla istədi, bacarmadı...

İçkini başına çəkib ortadakı boş mizin arxasına keçdi. Gözü məchul qadını axtarırdı, - "Hardasan axı?" Qarşidan gələnlərin əksəriyyəti onun içindən ötüb keçirdi. İçki onu dəyişirdi - həyəcan basmalıdı əlsində onu, ancaq, həyəcanlanmaq üçün də nəsə çatmirdi. Qarson onun qabağına yeni içki qoydu. Bu məkanda kütləsi olan, həcm doldurən tək şey bir bu tüstü, bir də naməlum içkiydi və ikisi də deyəsən eyni şey idi. İçkinin tüstüsü çəkilənədək gözlədi, dibində azca maye qaldı bardağın. Mayenin səthində səs dalğalandı, - Özünü ələ al və mənə diqqətlə qulaq as... - yenə o idi. Dördgözəl mayenin səthinə zillədi gözlərini. Səs, sanki mağarada su damcısının əks-sədəsi fonunda gəlirdi. Səsin arxasında səsin kölgəsi - sözlər vardi, - "çıp, çıp-çıp, çıp-çırık-çıp, çıp-çırık-çıp-çaq..." "Bu necə ola bilər axı, danişan içki?"... - xoflanmirdi indi, sadəcə uyğunlaşmaq istəyirdi bu qeyri-adiliyə. - Eşit... Sən və mən külə dönməkdən xilas olmaliyiq. Əgər uğur böcəyi doğura bilsək, biz qovuşmuş olacaqıq - qoşa səs dalğasının içindən özünə lazım olanı asanlıqla tuturdu indi. Ətrafa göz gəzdirdi, hər kəs rəqs-dəydi, danişmaq hayında olan qadın yox idi salonda. "Bəlkə heç bu salonda deyil..?" - ürəyində bardağın fikrini üflədi. O səs:

-Yox, buradayam... Sən məni tanıırsan, ancaq

tanıdığını hələ xatırlamayacaqsan... Biz rəqs etməliyik. Bu, həyatımızın son rəqsi olacaq, həm də yəni həyatın başlangıcı. Bu, cürüyən toxumun cürcəməsi kimi bir şeydir. Bizdə qalan son gücü uğur böcəyinə ötürməyi bacarsaq, o bize həyat toxumu cürcədəcək.

-Sən kimsən? Hardasan, niyə gözə görünürsən?

-Burdayam, - piştaxtanın arxasındaki yaşlı kişilərin arasından donqar bir qarşı əlində içki onun stoluna yaxınlaşdı, stul çəkib oturdu.

-Siz?! - devikdi, - Sizin rəqs etməyə halınız varmı? - gülə bilsəydi, azca gülmək yaman yerinə düşərdi.

-Ölməkmi istəyirsən, yoxsa yaşamaq? - qarşı içkidən səbrlə bir qurtum aldı.

-Ölməmişəmmi? Bundan o yanasi da varmı?

-Ölməmisən, can üstəsən hələ, ölümlərdən ölüm seçmək haqqın durur. Bizdə olan son enerjini yeni cana bəxş etməliyik. Həyat toxumunu əkməliyik. Bunu etməyə məcburuq, qayda belədir.

-Nə üçün? Bu nə rəqsdir - dəli kimi?.. Sevmədiyim, həm də yaşlı biriylə necə "rəqs" edim? - onuna sevişmək istəmədiyini bardağa oxudu.

-Dünyaya gələndə kimdənsə soruşmuşdunmu niyə gəldiyini? Öləndə kimdənsə soruşmuşdunmu niyə öldüyüünü? Bura gələndə özün istəmişdinmi gəlməyi? Yoxsa başqa seçimin var geri dönməyə? - hirslənmirdi, o, aram-aram "uşaq başı aldadırdı". - Mən sevdiyinəm, ancaq gördüğün sevgilin deyiləm. Burda hər kəs öz qədəriyle rəqs etməyə məcburdur. Mənim də taleyimə yazılan sənsən...

-Bilmirəm... Ölülər sevişərmi heç?..

-Ölüm yoxdur. Yaranan ölməz. Ölünün bir daha ölmək qorxusu olmaz... - qarşı onun biləyindən tutanda axır ki, yad teması canında hiss etdi. - Cansız zərrəydik, canda ruha qovuşduq, şüür qazandıq. İndi həmin şüurlu zərrələrik. Uğurumuz rast salsa, qopduğumuz bütövə qayıtmalıyıq. Son dəfə səni qucaqlayıb ağlayan doğma sevgilinəm sənin...

-Heç nə anlamıram... Bəs niyə bu qədər qocaşan, axı mən burası gələndə sən dirilərin dünyasındaydın... - özündəki donmuş son zərrənin buzu əridi elə bil.

-Orda gördüğün mənim özüməm, burdakı isə əksim. Sehri güzgü düşün - baxırsan güzgüyə və o səni yaşlı göstərir. Ola bilsin ki, başqa dünyada sən məndən beş-betər kifir və daha yaşısan. Odur ki, məni könlün istəyən şəkildə canlandırmağa çalış.

-İnana bilmirəm. Burda sevişməkdən başqa məşguliyyət yoxdur? - qarının xətrinə dəymək istəmirdi daha.

-Heç bir məşguliyyət yoxdur. Hər dünya kimi,

Əraf da sınaq dünyasıdır, fanidir və çox qıсадır... Burda zaman, yalnız sevişdiyin müddətdən ibarətdir və hər şey də bu qısa ömür üçündür. Nə qədər tez sevişsən və nəsib olsa, uğur böcəyi doğura bilsən, növbəti həyatə tez keçərsən. Deyilənə görə növbəti həyatda daha uzun ömür var - uzun və ehtiraslı huri-qılman həyatı...

-Demək, dedikləri cəhənnəm əzzabı yaşlı bir qarışyla sevişməkmiş. Cənnətdən yan keçmişik...

-Burda qadınlar seçir sevişəcəyi kişini. Bu həm də son möhlət, qismətə qovuşmaq şansıdır.

-Sevişməsək nə olacaq?

-İkimiz də kül olub bizdəki son zərrəsini məhv edəcək və birdəfəlik Əraf külünə qarışacaqıq. Büttövləşmək qanununu poza bilməzsən. Əraf həyatının anlamı cəmi bircə dəfə sevişməkdir.

-Mənə zaman ver, azca fikirləşməliyəm. - Ərafa təzə düşmüdü deyə qanun-qaydadən xəbərsizdi. Qarının dediklərinin doğruluğuna inana bilmirdi, - "Bəlkə buranın da öz Allahı, müqəddəs kitabı, peyğəmbəri var?" - Ərafi arayıb-öyrənməyə ümid edirdi.

-Ərafda məsləhət ala biləcəyin, toxuna biləcəyin tək insan mənəm - səsinin arxa fonunda nəsə inandırıcı ümidi titrəyirdi. Bardağın dibindəki içkini boşaltdı. Qarson elə bil himə bənd idi, növbəti dolu bardağı gətirib qarşısına qoydu. Qismətinə olan acığını qarsonun üstünə tökmək üçün bu dəfə içkini birnəfəsə içdi. Qarsona boş bardaq görmək elə bil yasaq edilmişdi Ərafda...

İçdikcə özündən çıxırdı. Dizdən göbəyədək yığılmış maye tüstü ona idarəolunmaz, qarşısialınmaz ehtiras gotirirdi. Qarı da dayanmadan onunla bərabər içirdi. Qarı onun əlini ovcunda sığalladıqca temasını, istisini canında hiss edirdi. Qarşı tərəfin gözlərində vəhşi ehtirası görəndə dizləri titrəməyə, baldırları oynamaya başladı. Göbəyi qızdı, istisi sinəsinə vuranda qarı da gözlərini yumdu...

Ayaqları onları rəqsə dardırdı. Əl-ələ tutub tüs-tünün ən gur yerinə çəkildilər. Bu rəqs Ərafin tüs-tüsündən, içkisindən qaynaqlanan instinkt idi - hər kəs bu oyunu qeyri-ixtiyari oynamalı, qismətini sına namalıydı. Onlar əl-ələ tutub firlandıqca fırlanır, qızışdıqca tərləyirdilər. Gözlərini yumub başlarını geri çevirir, mənbəyini hardansa götürən tüstünü bədənlərinə sorurdular. İçlərində təzyiq artanda isə tüstünü tekrar-tekrar göbəkdən göbəyə boşaldırdılar. Hər boşaldığında huşu özünə qayıdırı oğlanın...

* * *

Üçüncü il idi ki, birləkdəyilər. Son vaxtlar qız ondan əməlli-başlı soyudurdu özünü. Hər vəchlə görüşməkdən qaćır, görüşəndə də ayağının birinin başqa yerdə olduğunu, ondan soyuduğunu daha

çox bürüzə verirdi. O gün birlikdə gecələməyi və hər şeyi danışın yoluna qoymağı razılaşmışdılar. "Lap son görüşümüz olsun, ancaq son qərarımızı ağıllı başla birləkdə verək", - demişdi oğlan. Qız "Mən başqasını sevirəm" deməsə də, onun ikiyə bölündüyü aydınca duyurdu. "Bizi bir-birimizə bağlayan tək şey çılğın, vəhşi ehtiras imiş" - sevişməyə qısa ara verəndə hər ikisi bununla razılaşmışdı. Sevə-sevə sevdiyindən ayrılmaga məcbur idilər. Son həzz, son imkan olaraq birləkdəyilərindi. Gecənin bitməsini, ayrılıq sabahının gəlməsini heç istəmədən, yorulmadan sevişirdilər. Ehtiras tərinin yanmış mixək qoxusu göbəklərində tufan qoparırdı.

-Səndən sonra kimisə sevəcəyimi ağılıma siğışdırı bilmirəm - oğlan az qala yalvarıb onu fikrindən döndərmək istəyirdi sabaha yaxın. Ancaq qızın fikri qətiydi, - Sevgili olaraq mükəmməl idik, amma mən ailə qurmaliyam. Xasiyyətlərimiz bizi birləkdə çox yaşıtmaz - bunu daha çox bəhanəyə oxşatsa da qızın ürəkdən gələn istəyi kimi qəbul etdi. Hələ də ayrılığın səbəbini bilmirdi və bilmək üçün canı-dildən səy göstərmirdi. Bəlkə də əbədi olaraq sevgili qalacaqlarına, indiki kimi tez-tez görüşəcəklərinə ümidi edirdi. Axı sevgilisi onu dəyərsiz biri kimi atmaq istəməmişdi, istəmişdi ki, bu gecəlik bir-birindən doysun, gözü arxada qalmasın, illərlə birləkdə keçirdikləri dava-dalaşlı, sevgi, qısqanlıq dolu günlərin əvəzini ödəsin. "Bunun özü sevdiyinə dəyər vermək deyilmi?" - oğlan hər şeyi zamanın öhdəsinə buraxmayı üstün tuturdu...

Açıq pəncərədən dolan sərin bahar mehi erkən açmış novruzgülünün qoxusuya onların sifətini, tərli, çilpaq kürəklərini oxşayanda səssiz-səmirsiz yataqdan qalxdılar, yaxalanıb geyindilər. Qız əlini qapının tutacağına atanda oğlan onun belini arxadan qucaqladı. Saçını qoxladı, - Əgər fikrini dəyişsən, bil ki, mən səni həmişə və hər halınla qəbul etməyə hazırlam - zariyirdi bunu deyəndə. Qızı döndərib heysiz gözlərində istədiyi cavabı görməyəndə onun dodaqlarını öpdü. Qız onu astaca özündən araladı, qapını açıb tez-tələsik pilləkənləri düşdü. - "Bu gedisin dönüşü olmazsa, bu həqiqi ayrılıqdırısa, bəs onda necə olar?" - dünyası başına yixilirdi. Qızın addım səsləri pilləkən qəfəsində itəndə son ümidi yoxlamaq üçün onun arxasında qaçdı...

* * *

...Nə vaxtdan rəqs etdiklərini, bir-birinə nə qədər boşalıqlarını ayırdı edə bilmirdi. Sifətləri istidən pörtürdü, şəh bağlamış dəriləri tüstünü bədənlərindən çıxmaga qoymurdu. Göbəkləri gömgöy göyərmişdi. Hər ikisi birləşmiş qablar kimi maye tüstüylə xirtdəyədək dolmuşdu. Çilpaq bədənlərilə

bir-birinə var gücüylə sarılıb dayandılar, göbək-göbəyə birləşib geriyə qanrıldılar. Bu, bədənlərin birgə və son orqazmı idi. Qadının göbəyindəki göyərti sinəsinədək yerimiş, döşlərinə toplanıb gilələrini qapqara qaralmışdı. Daş kimi qabarmış yelini deşiliirdi az qala. Qadının hali birdən dəyişdi, dəli kimi saçını yellədi, əllərini oğlanın ciyindən götürüb əvvəlcə göbəyini qucaqladı, sonra qarnını sinəsinə doğru sığalladı, gücəndi və kökündən yapışib gücü çatdıqca məmələrini gilələrinin ucuna tərəf sığdı. Bir döşünün ucundan güc-bəla ilə nəsə çıxırdı. Qarı ağrından dişlərini bir-birinə sıxıb gücənir, içindəki mayenin səviyyəsi aşağı düşdükcə bir əliylə oğlanın belindən yapışib özünə daha bərk sıxırı. Məmənin giləsindən qara başı, qoşa biğciqları tərpənən uğur böcəyinin xallı qanadlarını görəndə oğlanın içi üzüdü. Göbəklər aralananda içlərindən axan qaynar tüstü onun baldırlarını islatdı. Böcək məmədən tamam çıxandan sonra qarının şişmiş giləsində bir neçə dairə çizdi. Mat-məttəl böcək doğan yaşlı qariya baxırdı, - "İndi nə olacaq?" - təzəcə övladı olan ata kimi zora düşmüş qadının pırtlaşış saçını nəvazişlə sığalladı. Parabüzən bir-iki dəfə qanad çaldı. Sonra aramlı uçub qapıdan çıxdı. Əl-ələ tutub salondan çıxdılar, gözlərini böcəkdən ayırmadan onun dalınca düşdülər. Ayaqlarının altından qalxan külə, yarib keçdikləri əraflıllara fikir vermirdilər. Böcək iki tərəfi hündür yargan olan dar dərəyə girəndə aydın səmanı gördülər. Ayaqları yağış gölməçəsinə oxşayan suda islandıqda addımlarının qısallığını hiss edirdilər. Qaçdıqca kiçilirdilər, nə qədər yeyin yüyürsələr də böcəyə çata bilmirdilər. Böcək uzaqda qara nöqtəyə çevrilib gözdən itəndə dayandılar. Baxdılar ki, bapbalaca zərrə olublar. Qarı həminki qarı deyildi. Qarı, bütün gecəni sevişib bayaq ayrıldığı, onun dəlicəsinə sevdiyi əziz sevgilisi olmuşdu.

-Bu sənsən?! - xatırladığına təəccüb qalmamaq olardımı?

-Mənəm, əzizim, mənəm. - Oğlanın əllərindən yapışdı.

-Söz ver ki, heç vaxt ayrılmayacaqıq. - Sevgilisinin belini qucaqladı.

Geri qayıdan uğur böcəyi o qədər nəhəng olmuşdu ki, onların yanında yerə qonanda toz-duman göz-başlarını doldurmasın deyə biləklərilə üzlərini örtdürlər. Qırmızı sərt qanadlarını qaldıranda sevinçək bir-birlərinə baxıb böcəyə sarı cumdular. Uğur böcəyi yerində ağır-agır ləngər vurub qanad çaldı, Ərafin külüylə ayaqlarındaki torbaları doldurdu və havalandı. Ərafin üstündə bir neçə dövrə vuran uğur böcəyi qəfildən naməlum səmtə sığdı, özünü başqa dünyaya aparan hava cərəyanına saldı...

* * *

Qız asfaltın qıraqında durub işıqforun yaşıł işığıni gözləyirdi. Sevgilisinə yetişib susdu, sanki, heç deyəcək sözü yox idi. Qız onun üzünə gülümsündü, - Ciyninə uğur böcəyi qonub, - şəhadət barmağını ehmalca böcəyə uzatdı. Səhər günəşinin işığında al qırmızı parabüzən bərq vururdu. Böcək şəhadət barmağının ətrafında bir xeyli firlandı, uca çatanda qanadlandı. Qız, - Uç, uğur böcəyim, uç. Apar məni sevgilimin yanına. Uç, uç, uğur böcəyim, ona sevdiyimi söylə... - barmağını havaya qaldırdı. Parabüzən işıqforun qırmızı işığına qondu və lampanın özü boyda böyüyüb işığı göyərtdi. Qız tələsik yolu keçdi. Sevgilisi ondan əl çəkmək istəmirdi. Yarıyolda qəfil çıxan bir maşın oğlanı təkərləri altına aldı...

Xincimlənmiş meyitin qanı asfalta lehmələnir, qız isə onun başını qucağına alıb hey hönkürdü, - Bağıشا, bağışla, əzizim, günahkaram. Mən də səni sevirəm, mən də ayrılməq istəmirəm səndən. Mənəm günahkar, qatıl... - üst-başını batıran qanı vecə almırı qız.

...Oğlanın donu açılmış hafızəsi özünə qayıdırı. Əvvəlcə meyitin üzü ona tanış geldi, bu adamı hərədə çox görmüşdü. Amma sevgilisini tanıyanda onun gözlərində ölenin özü olduğunu anladı və olub-qalan huşunun son zərrəsi sürətlə məhv oldu. Bu dünyada anladığını son şey oldu özünü tanımağı... Parabüzən onları qanadlarından düşürdü. Ayaqlarındakı Əraf külünü və qursaq tuluguna doldurduğu maye tüstünü meyitin üstünə səpib gözdən itdi. Ərafin külü meyitə toxunan kimi ruhu silkinib çıxdı və onlara baxa-baxa səmanın dərinliklərində qeyb oldu.

-Ölmək buymuş demək... Əgər ölülərin ruhu dünyaya dönürsə, ilk ziyarət etməli olduğu müqəddəs yer öz keçmiş bədənləriymiş... Bəs hani işıq gələn tunel, mələklər, cəhənnəmin qır tiyanları? Can öldü, ruh uçdu, bəs biz nəyik onda?

Bir andaca yeriye-yeriye qanad çalan balaca ağ lələklər onların ikisini də dövrəyə aldı. Hər şey ağappaq oldu.

-Yellənirik, demək, yenə harasa aparırlar bizi... - oğlan sevgilisinə qımışdı.

-Nə olursa olsun, qarşına ən gözəl huri çıxsa da belə, məndən ayrılmayacaqına söz ver... - qız başını onun ciyinə qoydu.

Əl atıb lələkləri araladı. Uzaq zirvədə çağlayan hündür şəlalə göz oxşayırırdı. Ətraf gül-çiçək içindəydi. Qarşida onların balaca uğur böcəkləri arama ucurredi.

-Növbəti dünyaya gedirik. Heç vaxt ayrılmayaçağımız dünyaya... - fərəhlə sevgilisinə sarıldı...